

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin

“06” fevral 2019-cu il tarixli

F-87 №-li əmrinə əlavə

**“Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilmə
Qaydaları**

1. Müsabiqənin məqsədi

Müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu, qüdrətli dövlət xadimi və dahi siyasətçi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin 29.01.2019-cu il tarixli, F-53 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə keçirilir. Müsabiqə Ulu öndər Heydər Əliyevin zəngin irsinin, genişmiqyaslı fəaliyyətinin və dövlətçilik fəlsəfəsinin gənc nəsil tərəfindən öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

2. Müsabiqənin iştirakçıları

Müsabiqədə ölkə üzrə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edir.

3. Müsabiqənin şərtləri və keçirilmə müddəti

Müsabiqə dörd mərhələdə keçirilir:

Birinci mərhələ - ümumi təhsil müəssisələrində- 07-28 fevral 2019-cu il;

İkinci mərhələ-Bakı şəhərinin rayonları üzrə - 01-13 mart 2019-cu il;

Üçüncü mərhələ- Bakı şəhəri üzrə-14-19 mart 2019-cu il;

Dördüncü mərhələ-Ölkə üzrə- aprel 2019-cu il.

3.1. Müsabiqənin məktəbdaxili mərhələsində iştirak qaydaları:

Ümumi təhsil müəssisələrinin 9, 10 və 11-ci sinif şagirdləri iştirak etməlidir;

Məktəbdaxili həyata keçirilməlidir;
28.02.2019-cu il tarixədək nəticə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə bildirilməlidir.

3.2. Müsəbiqənin rayon mərhələsi

Məktəbdaxili mərhələni uğurla keçən şagirdlər rayon mərhələsində iştirak edəcəkdir. Rayon turu müsəbiqənin Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş ünvanda təşkil olunacaqdır. Rayon mərhələsində iştirak hüququ qazanan təqdimatlara Təşkilat Komitəsi tərəfindən təyin edilən münsiflər heyəti tərəfindən baxış keçiriləcəkdir. Rayon mərhələsinin qalibləri şəhər mərhələsinə keçmək hüququ qazanacaqdır.

3.3. Müsəbiqənin Bakı şəhər mərhələsi

Müsəbiqənin Bakı şəhər mərhələsində ən yaxşı 12 təqdimat seçilərək ölkə mərhələsinə göndəriləcəkdir. Qalib şagirdlər 2019-cı il aprel ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçiriləcək ölkə mərhələsində iştirak hüququ əldə edəcəkdir.

Müsəbiqənin bütün mərhələlərində iştirakçılar “Ümummilli lider Heydər Əliyev-şərəfli ömrün salnaməsi” başlığı altında müəyyən olunmuş mövzuların adı yazılmış 12 zərfdən birini götürməklə orada qeyd olunmuş mövzu üzrə çıxış edəcəklər. Bu baxımdan iştirakçılar 12 mövzunun hər biri üzrə təqdimata hazır olmalıdırlar.

4. Müsəbiqə zamanı iştirakçıların təqdimatının qiymətləndirilməsi meyarları

1. Təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ifadəliliyi, lüğət ehtiyatının zənginliyi;
2. Təqdimatın maraqlı forma əsasında qurulması;
3. Təqdimatın maksimum 10 dəqiqə davam etməsi;
4. Ulu öndər Heydər Əliyevin geniş miqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumatla malik olduğunu nümayiş etdirməsi;
5. İrəli sürdüüyü fikirləri faktlarla əsaslandırması;

6. Təqdimatda Ümummilli liderin fikirlərinə istinad etməsi və müvafiq sitatların səsləndirməsi;
7. Söylədiyi fikirlərin təsir gücünü artırmaq məqsədilə ədəbi-bədii nümunələrə müraciət etməsi;
8. Təqdimatın ruhuna uyğun müvafiq jestlərdən və səs tonundan məqsədyönlü istifadə etməsi;
9. Ulu öndərin Vətən və xalq qarşısında şəxsi mülahizələrini bildirməsi;
10. Təqdimatı müəyyən olunmuş müddətdə başa çatdırması.

Müsabiqə zamanı hər bir iştirakçının çıxışı maksimum 10 balla qiymətləndirilir.